

ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTİ VƏ İZAHLI QEYDLƏR

31 dekabr 2014-cü il tarixinə

VÖEN: 1400660501

Müəssisə, təşkilat: Böyük Quruluş Partiyası (BQP)

Sahə (Fəaliyyət növü): Digər qrupa daxil edilməyən sair siyasi təşkilatların fəaliyyəti

Mülkiyyət növü (hüquqi forma): Xüsusi

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 4.

1. BÖYÜK QURULUŞ PARTİYASI haqqında

Təşkilat Ədliyyə Nazirliyi tərəfindən 12 avqust 2005-ci ildə Dövlət qeydiyyatına alınıb və həmin vaxtdan rəsmi fəaliyyətə başlayıb. Hesabat dövrü ərzində işçilərin sayı orta hesabla 7 nəfər olub.

Missiya və məqsədlər

BQP-nin əsas məqsədi demokratik dəyərlərə söykənən müasir bir cəmiyyət, sivil qurumlar tərəfindən yönəldilən, insan azadlığının və mülkiyyət toxunulmazlığının ən ali prinsiplər kimi qorunduğu, milli iradənin hegemon olduğu bir Azərbaycan dövləti qurmaqdır.

2. ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTİ

1. Hesabatın hazırlanmasının əsasları

BQP-nin maliyyə hesabatı siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydasına uyğun hazırlanıb.

2. Qiymətləndirmə metodu

Maliyyə fəaliyyətinin nəticələri və maliyyə vəziyyəti haqqında hesabatlar hazırlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsipinə əsaslanaraq hazırlanmışdır.

3. Maliyyə fəaliyyətinin ölçülməsinə maddi təsir göstərən spesifik uçot siyasətləri aşağıdakılardır:

I Gəlirin tanınması

Üzvlük haqları -295 AZN

İanələrdən daxilolmalar - 0 AZN

BQP-nin gəlir mənbələri partiya üzvlərinin üzvlük haqları və ianələrdən daxil ola biləcək gəlirlərdən ibarətdir.

II Uçot siyasətindəki dəyişikliklər

Cari ildə uçot siyasətində heç bir dəyişiklik edilməmişdir.

3. Pul vəsaitləri və onların ekvivalentləri

Hesabat ilinin sonunda partiyanın kassa hesabında qalmış pul qalığı aşağıdakı kimi olmuşdur:

Kassa-110379.87-106151.97 = 4227.90

Cəmi pul vəsaitləri 106151.97

4. Bölüşdürülmüş mənfəət (Ödənilmiş zərər)

Partiyanın aktivlərində qalan əsas vəsaitlərin, mal və materialların qalıq dəyərindən dövr ərzində hesablanmış xərcləri çıxıldıqdan sonra qalan dəyərin xalis aktivlərdəki payını göstərir. Bu hesabda yaranan məbləğ 6629.0 AZN məbləğindədir.

5. Üzvlük haqları

Hesabat dövründə üzvlük haqqı ödəyən partiya üzvlərindən daxil olan və dövr ərzində hesablanmış üzvlük haqları cəmini əks etdirir. Dövr ərzində üzvlük haqlarının məbləği 295 manat olmuşdur.

6. İanələr şəklində götürülən gəlir

Hesabat dövrü ərzində üzvlər, təsübbəklər və ya tərəfdarlar tərəfindən partiyaya ianə şəklində hər hansı vəsait daxil olmamışdır.

7. Cari işlərə sərf olunan vəsait

Əmək haqqı _____	15683.02
Əmək haqqından tutulan vergi _____	760.54
DSMF-yə ödəmələr (22%, 3%) _____	4246.72
Bank xidməti _____	530.02
Avtomobilin icarə vergisi _____	337.20
Avtomobildən icarə haqqı _____	2064
Təsərrüfat xərcləri _____	22321.49
Ezamiyyət xərcləri _____	6115

Hesabat dövründə bu maddə 52057.99 olmuşdur.(15683.02 +760.54.+4246.72+530.02+337.20+2064+22321.49+6115=52057.99)

Partiyanın əsas fəaliyyətini davam etdirməsi üçün alınmış texniki və dəftərxana ləvazimatları üçün _____ 18879

Tədbirlərin keçirilməsi _____ 34760

Partiya qərargahının icarə haqqı _____ 668

Xərcləri və sair xərclərinin cəmini göstərir. Hesabat dövründə bu maddə 54307.00 olmuşdur (18879+34760+668=54307)

9. Siyasi partiyaların saxlanması və informasiya təminatına çəkilən xərclər

Elektrik enerjisi haqqı _____ 50.30

Telefon haqqı _____ 266.70

Hesabat dövründə bu maddə 317.00 olmuşdur. (50.30+266.70=317.00)

Rəhbər:



F.Q. Mustafa

25 fevral 2015-ci il.

Böyük Quruluş Partiyası
BALANS HESABATI
31 dekabr 2014-cü il tarixdə bitmiş il üzrə

Azərbaycan Manatı ilə

Qeyd	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
AKTİVLƏR		
<i>Dövryyə aktivləri</i>		
Pul vəsaitləri və onların ekvivalentləri	4231.11	4379.02
Sair aktivlər		
Sair debitor borclar		
Mal-material dəyərliləri / ehtiyatlar		
<i>Qeyri-dövryyə aktivləri</i>		
Əsas vəsaitlər	6629.00	6629.00
Qeyri maddi aktivlər		
Başa çatmamış kapital qoyuluşları (inverstisiyalar)		
Təxirə salınmış vergi aktivləri		
	6629.00	6629.00
	10860.11	11008.02
CƏMİ AKTİVLƏR		
ÖHDƏLİKLƏR		
Qısamüddətli öhdəliklər		
Kreditor borclar		
Cari vergi öhdəlikləri		
Sair öhdəliklər		
Uzunmüddətli öhdəliklər		
CƏMİ ÖHDƏLİKLƏR		
KAPİTAL		
Nizamnamə kapitalı		
Fondlar (yığım, istehlak)		
Hesabat dövrünün mənfəət və zərəri	-147.91	11008.02
Bölüşdürülməmiş mənfəət/zərəri	11008.02	
	10860.11	11008.02
	10860.11	11008.02
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		

Başqan: F.Q. Mustafə

Baş Mühəsib : P.A. Həmzəyev

“ ” _____ 2015-ci il

Böyük Quruluş Partiyası
MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HESABATI
31 dekabr 2014-cü il tarixdə başa çatmış il üzrə

	<i>Azərbaycan Manatı ilə</i>	
Qeyd	2014-cü il 31 dekabr	2013-cü il 31 dekabr
GƏLİRLƏR		
Malların təqdim edilməsindən gəlir		
İş və xidmətdən gəlir		
İcarədən gəlirlər		
Sair əməliyyat gəlirləri (maliyyə)	106 534.08	105 969.33
	106 534.08	105 969.33
XƏRCLƏR		
Xidmətlərin/materialların dəyəri		
Muzdlarla işləyənlərə vasait		
Köhnəlmə və amortizasiya		
Sair əməliyyat xərcləri		
	106 681.99	94961.31
Vergidən azad olinan fəaliyyətlə bağlı xərclər		
ƏMƏLİYYAT MƏNFƏƏTİ (ZƏRƏRİ)	-147.99	11008.02
Keçmiş illərin zərərləri		
Vergidən azad olunan gəlirlər		
Digər xərclər		
Vergiqoymadan əvvəl mənfəət (zərər)		
Mənfəət vergisi		
Hesabat dövründə xalis mənfəət (zərər)	-147.99	11008.02

Başqan: F.Q. Mustafə

Baş Mühəsib : P.A. Həmzəyev

“ ” 2015-ci il

Maliyyə hesabatlarına şərhlər və qeydlər.

1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2014-cü ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “**Böyük Quruluş Partiyası**” üçün tərtib edilmişdir.

1.1. Cəmiyyət haqqında ümumi məlumat.

“Böyük Quruluş Partiyası” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 12 avqust 2005-ci il tarixində 43 sayılı Şəhadətnamə ilə qeydiyyatda alınmışdır və o vaxtdan fəaliyyət göstərir (içtimai əsaslarla).

Partiya heç bir qrupa daxil olmayan siyasi təşkilat kimi fəaliyyət göstərir.

Mülkiyyət növü – xüsusi.

Qanunu təmsilçisi (sədr) – Fazil Mustafa Qəzənfər oğlu.

Faktiki ünvan – Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə 4 küçəsi.

Hüquqi ünvan – Bakı şəhəri, Ceyhun Hacıbəyli 2 küçəsi.

“Böyük Quruluş Partiyası” Vergi ödəyicisi kimi Bakı şəhəri, 2 saylı Vergilər İdarəsindən qeydiyyatdan keçmişdir və 1400660501 sayılı VÖEN ilə fəaliyyət göstərir

1.2. Cəmiyyətin hüquqi ünvanı

Faktiki ünvan – Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə 4 küçəsi.

Hüquqi ünvan – Bakı şəhəri, Ceyhun Hacıbəyli 2 küçəsi.

1.3. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.

2. Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

2.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

“Böyük Quruluş Partiyası” Təşkilatı mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Bu maliyyə hesabatları tərtib olunarkən 31 dekabr 2014-cü il tarixə olan göstəricilər dəqiqləşdirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın

2.2. Valyutaların yenidən hesablanması

(a) Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin

yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).

(b) Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərclər, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

Xarici valyuta məzənnələri

Cəmiyyət maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir:

	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
1 ABŞ dolları	– 0,7844	– 0,7850
1 Avro	– 0,8876	– 1,0377
1 Rusiya rublu	– 0,012	– 0,0258

2.3. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

- Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
- Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenidən qiymətləndirilməmişdir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan bütün cari təmir və istismar xərcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir

ki, həmin dövrdə bu xərclər çəkilmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərini artırması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərini həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərini qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından "Bölüşdürülməmiş mənfəət" hesabına keçirilir.

2.4. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərini və ya yenidənqiymətləndirilmiş dəyərini vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- Binalar və qurğular – 5 il və ya illik 7%-dək
- Maşın avadanlıq – 5 il və ya illik 25%-dək
- Nəqliyyat vasitələri – 5 il və ya illik 25%-dək
- Sair əsas vəsaitlər – 5 il və ya illik 20% -dək (ötürücü qurğular)

Aktivlərin ləğv edilmə dəyərini və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərini müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

2.5. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəgd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəgd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

2.6. Kreditlər və borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır. Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir. İlin sonuna cəmiyyətin 0.00 manat debitor borcu və 0.00 manat kreditör borcu var.

2.7. Gəlirin tanınması

Hesabat dövründə Təşkilat **106 534.08** manat pul daxil olmuşdur.

2.8. İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərər haqqında hesabatlarda əks etdirilir.

3. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Cəmiyyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərində əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

3.1. Vergi qanunvericiliyi və əmək qanunvericiliyi

“Böyük Quruluş Partiyası” Azərbaycan Respublikasının vergi, əmək, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi ilə nəzərdə tutulan tələblərə təlimata uyğun əməl etmişdir. Büdcə və sosial sığorta ayırmaları düzgün hesablanmışdır. Audit başa çatan günə Cəmiyyətin vergi borcu olmuşdur. (Üzləşmə aktlarının surəti hesabatla əlavə olunur).

4. Sair kreditor borcları

	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
Malgöndərən və podratçılara qısamüddətli kreditor borcları		-
İşçi heyətinə qısamüddətli kreditor borcları		
Digər qısamüddətli kreditor borcları		

5. Sair öhdəliklər

	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
Alınmış qısamüddətli kreditlər		-
Xərclər və ödəmələr ucun ehtiyatlar		

6. Qrup daxilində və digər əlaqəli tərəflərin kreditor borcları

	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
Qısamüddətli borc öhdəlikləri		
Təsisçilərə olan kreditor borcları		

7. Kommersiya gəliri

	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
Malların təqdim edilməsindən gəlir		-
Xidmətdən gəlir		
Digər gəlir		

8. Sair əməliyyat gəlirləri

	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
Sair gəlirlər	106534.08	105969.33
	106534.08	105969.33

9. Fövqəladə gəlirlər

	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
Məzənnə fərqiindən gəlirlər		
Ümidsiz kreditor borcların silinməsindən gəlir		
Əsas vəsaitlərin xaric olmasından gəlirlər		

10. Xidmətlərin / materialların dəyəri

	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
Bank xidməti	530.02	533.18
Rabitə xidməti	266.70	101.60
İcarə haqqı	668.00	607.00

31 dekabr 2014-cü il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

Təmir xərcləri		-
Enerji,su,qaz xərcləri	50.3	112.70
Kommunal xidmətlər		
Amortizasiya		
Material xərcləri		
Digər xidmətlər və xərclər	83368.95	63208.63
	84883.97	64563.11

11. Sair əməliyyat xərcləri

	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
Ezamiyyət	6115.00	15591.00
Sair xərclər (Əmlak vergisi)		
Sığorta xərcləri		
	6115.00	15591.00

12. Muzdlarla işləyənlərə vəsait

	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
Əmək haqqı	15683.02	14807.20
Sosial sığorta ayırmaları		
	15683.02	14807.20

13. Fövqəladə xərclərin elementləri

	31 dekabr 2014-cü il	31 dekabr 2013-cü il
Ümitsiz debitor borclarının silinməsi		-
		-

14. Mənfəət vergisi, təxirə salınmış vergi aktivləri və öhdəlikləri

Hazırkı maliyyə hesabatlarının əhatə etdiyi hesabat dövrlərində cəmiyyətin mənfəəti olmadığından mənfəət vergisi hesablanmamışdır.

MHBS və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gəlir. Bu müvəqqəti zaman fərqləri üzrə dövriyyələrin vergi təsiri cari ilin sonuna mövcud olmuş mənfəət vergisi dərəcəsinə 20% (2010-cu il- 20%) qeydə alınır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəssisənin zərərlərinin 5 il ərzində məhdudiyət qoyulmadan növbəti illərin vergidən əvvəlki mənfəəti hesabına silinməsi nəzərdə tutulduğundan hazırkı maliyyə hesabatlarında təxirə salınmış vergi aktivləri müəssisənin vergi uçotu üzrə zərər məbləğlərinə əsasən hesablanmışdır. Təxirə salınmış vergi aktivləri aşağıdakı qaydada hesablanmışdır:

01 yanvar 2012-ci il tarixə təxirə salınmış mənfəət üzrə vergi aktivləri

2012-ci ildə vergi uçotu üzrə mənfəət

2012-ci il üzrə hesablanmış təxirə salınmış vergi aktivləri (20%)

31 dekabr 2012-ci il tarixə təxirə salınmış mənfəət üzrə vergi aktivləri

2013-cü ildə vergi uçotu üzrə mənfəət

2013-cü il üzrə hesablanmış təxirə salınmış vergi aktivləri (20%)

31 dekabr 2013-cü il tarixə təxirə salınmış mənfəət üzrə vergi aktivləri

15. Hesabat tarixindən sonra baş vermiş hadisələr

31 dekabr 2014-cü il tarixə maliyyə hesabatlarında borc qalıqları aşağıdakı kimi olmuşdur.

Vergilər üzrə. 31 dekabr 2014-cü il tarixinə cəmiyyətin vergilər üzrə kreditor borcu olmamışdır. Cəmiyyətin 2013-cü il üzrə borcu olmamışdır.

Sosial sığorta ayırmaları üzrə. 31 dekabr 2014-cü il tarixinə cəmiyyətin sosial sığorta ayırmaları üzrə borcu olmamışdır. Cəmiyyətin 2013-cü il üzrə dövlət sosial sığorta ayırmaları üzrə borcu olmamışdır.

Əmək haqqı üzrə. 31 dekabr 2014-cü il tarixinə cəmiyyətin əmək haqqı üzrə işçi heyətinə borcu olmamışdır. İşçilərə əmək haqqı “Əmək Müqavilələrinin” şərtlərinə uyğun və ştat cədvəlinə əsasən hesablanmış və ödənilmişdir.

MMC-nin Rəhbərliyi işçilər və Təşkilatlarla əmək və icarə müqavilələrini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Tələblərinə əsasən düzgün bağlanmışdır.

Kassa əməliyyatları : Cəmiyyətin mühasibatlığı tərəfindən kassa kitabı açılmışdır. Audit dövrü ərzində kassa hesabatları tərtib edilmiş, mədaxil məxaric orderləri təlimata uyğun yazılmış, hesabatda düzgün əks etdirilmişdir. 01.01.2014-cü il tarixinə kassa qalığı 4376.87 manat olmuşdur.

Audit dövründə kassanın Mədaxili 106 003,00 manat, Məxarici isə 106 151.97 manat təşkil etmişdir.

01.01.2015-ci ilə Kassa qalığı 4227.90 manat olmuşdur.

“Böyük Quruluş Partiyası” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 12 avqust 2005-ci il tarixində 43 sayılı Şəhadətnamə ilə qeydiyyatda alınmışdır və o vaxtdan fəaliyyət göstərir (ictimai əsaslarla).

Partiya heç bir qrupa daxil olmayan siyasi təşkilat kimi fəaliyyət göstərir.

Mülkiyyət növü – xüsusi.

Qanunu təmsilçisi (sədr) – Fazil Mustafa Qəzənfər oğlu.

Faktiki ünvan – Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə 4 küçəsi.

Hüquqi ünvan – Bakı şəhəri, Ceyhun Hacıbəyli 2 küçəsi.

“Böyük Quruluş Partiyası” Vergi ödəyicisi kimi Bakı şəhəri, 2 saylı Vergilər İdarəsindən qeydiyyatdan keçmişdir və 1400660501 sayılı VÖEN ilə fəaliyyət göstərir